

1. Maliyyə nədir?

- A) **Mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması**
B) Pul fondlarının məcmusu
C) Dövlət pul vəsaitləridir
D) Dövlət və müəssisələrin pul fondlarının məcmusudur
E) Dövlət pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir

2. Maliyyənin funksiyaları hansılardır?

- A) **Nəzarət və bölgü**
B) Tənzimləmə və beynəlxalq
C) Təkraristehsal və sosial
D) Sosial və sabitləşdirici
E) Situmlaşdırıcı və sabitləşdirici

3. Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- A) **Pul ,dövlət**
B) Mübadilə ,bankla
C) Dövlət, qiymətli kağızlar
D) Bölgü mübadilə
E) İstehsal, bölgü, mübadilə

4. Maliyyə təkrar istehsal prosesinin hansı fazasında baş verir?

- A) **Bölgü**
B) İstehlak
C) Mübadilə, bölgü
D) Bölgü , sitehlak
E) İstehsal, bölgü

5. Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- A) **Maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur**
B) Maliyyə pul fondlarının məcmusudur
C) Maliyyə dövlətin pul fondlarının məcmusudur
D) Maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
E) Maliyyə dövlətin pul vəsaitlərinin formalaşdırılması, ilə bağlı iqtisadi münasibətlərin məcmusudur

6. Hansı obyektin bölgüsü və yenidən bölgüsü maliyyə vasitələri ilə həyata keçirilir?

- A) **Milli gəlirin**
B) İstehsal fondların
C) Əhalinin real gəlirinin
D) İstehsal və qeyri istehsal fondlarının
E) Ssuda fondlarının

7. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir?

- A) **Sahələrarası bölgünün**
B) Növbəti bölgünün
C) İlk bölgünün
D) Yenidən bölgünün
E) Sonrakı bölgünün

8. Subyektlərdə resursların yenidən bölgü vəsaitlərinə nə aid deyildir?

- A) **Mərkəzi bank**
B) Büdcə
C) Maliyyə bazarı
D) Qiymət mexanizmi
E) Büdcədən kənar fondlar

9. Qeyri mərkəzləşdirilmiş pul fondları hansılardır?

- A) **Amortizasiya və əmək haqqı fondu**

- B) Büdcədən kənar fondlar, bələdiyyələrin büdcələri
- C) Bələdiyyələrin büdcələri, dövlət büdcəsi
- D) Dövlət büdcəsi
- E) Dövlət müəssisələrinin büdcələri, Büdcədən kənar fondlar

10. Mərkəzləşdirilmiş fondlar hansılardır?

- A) Dövlət büdcəsi, büdcədən kənar fondlar
- B) Dövlət müəssisələrinin fondları, büdcədən kənar fondlar
- C) Qeyri kommersiya təşkilatlarının fondları, büdcədən kənar fondlar
- D) Dövlət büdcəsi, dövlət müəssisələrinin büdcələri
- E) Kommersiya təşkilatlarının pul fondları

11. Maliyyə sisteminin həlqələri hansılardır?

- A) Müəssisələrin maliyyəsi, dövlət maliyyəsi, ev və təsərrüfatların maliyyəsi
- B) Milli məclis, Maliyyə Nazirliyi, Milli bank
- C) Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Gömrük komitəsi
- D) Prezident aparatı, Milli məclis, hesablama palataları
- E) Dövlət maliyyəsi, büdcədən kənar fondlar

12. Ümumdövlət maliyyəsinə aid olanlar hansılardır?

- A) Dövlət kredit, büdcədən kənar dövlət pul fondu
- B) Müəssisənin maliyyəsi, büdcədən kənar dövlət pul fondu
- C) Sosial sığorta fondu, müəssisənin maliyyəsi
- D) Sığorta, dövlət müəssisələrinin maliyyəsi
- E) Qeyri – istehsal sahələrin maliyyəsi

13. Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- A) Çünki burada dəyər yaradılır
- B) Çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- C) Çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- D) Çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- E) Çünki burada məqsədli fondlar vardır

14. Dövlət maliyyəsinin həlqələri hansılardır?

- A) Dövlət büdcəsi, büdcədən kənar fondlar, dövlət krediti
- B) Büdcədən kənar fondlar, dövlət maliyyəsi, yerli maliyyə
- C) Yerli büdcələr, dövlət büdcəsi, büdcədən kənar fondlar
- D) Tədiyyə balansı, dövlət maliyyəsi, yerli maliyyə
- E) Dövlət büdcəsi, dövlət sığortası, büdcədən kənar fondlar

15. Yenidən bölgü uyğun olaraq dövlət maliyyə resurslarına nə aiddir?

- A) Vergilər
- B) Dövlət krediti
- C) Dövlət müəssisələrinin fəaliyyətinin gəliri
- D) Müəssisənin mənfəəti
- E) Qiymətli kağızların emissiyasından

16. Dövlət maliyyə sistemində nə aid deyildir?

- A) Kommersiya bankları
- B) Dövlət və yerli büdcələr
- C) Dövlət krediti
- D) Büdcədən kənar fondlar
- E) Bələdiyyələrin maliyyəsi

17. Mərkəzləşdirilmiş pul fondlarının əmələ gəlməsi və istifadəsinin forma və metodlarını məcmusu dedikdə nə başa düşülür?

- A) **Büdcə mexanizmi**
- B) Büdcə
- C) Büdcə münasibətləri
- D) Büdcə prosesi
- E) Büdcə planlaşdırılması

18. Dövlət maliyyə siyasətinin əsas strategiyə istiqamətlərinə nə aiddir?

- A) **İqtisadiyyatın investisiya fəaliyyətinin stimullaşdırılması**
- B) Vergi sistemində istehsalatların aparılması
- C) Bank likvidliyinin azaldılması
- D) Dövlət borcunun artırılması
- E) Dövlətin xarici maliyyə institutları ilə əlaqələndirilməsi

19. Dövlət maliyyə siyasətinin əsas istiqamətlərinə nə aiddir?

- A) **Dövlətin iqtisadi və sosial inkişafına uyğun olaraq rəşional bölgünün müəyyən edilməsi və maliyyə resurslarının istifadəsi**
- B) Kredit təşkilatlarının fəaliyyətinin gəlirliyinin təmin edilməsi
- C) Pul – kredit sisteminin balanslaşdırılması və milli pul vahidinin ödəniş qabiliyyətinin təminatı
- D) Maliyyə bazarında rəqabətin təminatı
- E) Kommersiya banklarının inkişaf strategiyasının hazırlanması

20. Maliyyə siyasətinin tərkibinə nə aid edilmir?

- A) **Pul siyasəti**
- B) Büdcə siyasəti
- C) Fiskal siyasət
- D) Vergi siyasəti
- E) İnvestisiya siyasəti

21. Büdcə hüququ hansı normalarla tənzimlənir?

- A) **Mülkü normalarla**
- B) Beynəlxalq hüquq normaları ilə
- C) Konstitusiyaya ilə
- D) Maddi normalarla
- E) Mülkü, hüquq normaları ilə

22. Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- A) **Prezident**
- B) Milli bankın sədri
- C) Baş Nazir
- D) İqtisadi İnkişaf Naziri
- E) Vergi Naziri

23. Hansı növ bələdiyyə birbaşa vergilərə aid deyildir?

- A) **Əlavə dəyər vergisi**
- B) Mənfəət vergisi
- C) Əmlak vergisi
- D) Torpaq vergisi
- E) Gəlir vergisi

24. Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir?

- A) **Vergilər, qeyri vergi daxilolmalar**
- B) Dolay vergilər, borclar
- C) Borclar, dolay vergilər
- D) Vergilər, emissiya
- E) Borclar, emissiya

25. Aşağıdakı vergilərin hansıları dolay vergilərdir?

- A) **ƏDV, aksizlər**
- B) Müəssisələrin əmlak vergisi, ƏDV
- C) Aksizlər, müəssisələrin əmlak vergisi
- D) Gəlir vergisi, mənfəət vergisi, aksizlər
- E) Əmlak vergisi, gəlir vergisi

26. Dövlət büdcəsinin əsas gəlirləri hansıdır?

A) Vergi və rüsumlar

B) Kreditlərdən daxilolanlar

C) Dövlət əmlakının icarəyə verilməsindən daxilolanlar

D) Yalnız vergilər

E) Vergi və kreditlərdən daxilolanlar

27. Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır?

A) Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondudan ayırmalar

B) Neftin və qazın satışı

C) Dövlət müəssisələrinin gəlirlərindən

D) Fiziki və hüquqi şəxslərdən gəlir vergilər

E) Fiziki şəxslərin gəlir vergiləri

28. Büdcə xərcləri əsasən hansı sahələr ayrılır?

A) Bütün dövlət xərclərinə

B) Dövlət müəssisələrinə, orduya və polisin saxlanması

C) Təqaüdlərin ödənilməsinə

D) Təhsil və səhiyyəyə

E) Maddi sahələrin inkişafına

29. Aşağıdakı hansı vergilərin funksiyasına aid deyil?

A) Risk funksiyası

B) Nəzarət funksiyası

C) Bölüşdürücü funksiyası

D) Tənzimləyici funksiyası

E) Fiskal funksiyası

30. Bunlardan hansı büdcənin qeyri – istehsal sahələrinin xərclərinə aid deyil?

A) Sənaye və tikinti xərcləri

B) Elm və təhsil xərcləri

C) Səhiyyə xərcləri

D) Qeyri – maddi istehsal sahələri

E) Mənzil kommunal təsərrüfat xərcləri

31. Büdcəyə nəzarət formaları hansılardır?

A) Qanunverici və inzibati

B) İdarəetmə və inzibati

C) Özünüidarəetmə

D) Qabaqcadan və cari

E) Sonradan

32. Xəzinadarlıq hansı orqanın təbəçiliyindədir?

A) Maliyyə Nazirliyinin

B) Hökumətin

C) Parlamentin

D) Prezident aparatının

E) Milli bankın

33. Azərbaycanda büdcənin icrası sistemi hansıdır?

A) Xəzinadarlıq

B) Qarışıq

C) Dövlət

D) Bank

E) Smeta

34. Aşağıdakılardan hansı həm də maliyyə kateqoriyasıdır?

A) Dövlət krediti

B) İpoteka krediti

C) Kommersiya krediti

D) Bank krediti

E) Vətəndaş krediti

35. Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

A) Dövlət borcu artır

B) İnflyasiya azalır

- C) Faiz dərəcələri artır
E) İdxalat azalır
- D) İxracat azalır

36. Büdcə sudası nədir?

- A) Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
B) Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
C) İnvestisiya vəsaitidir
D) Borc faizidir
E) Kreditdir

37. Sığortanın formaları hansılardır?

- A) Könüllü və icbari
C) Kollektiv və fərdi
E) Qeyri kommersiya və könüllü
- B) Kommersiya və icbari
D) Kommersiya və qeyri kommersiya

38. Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidir?

- A) Əmlak
C) Vergi
E) Sığorta və qeyri sığorta
- B) Borc
D) Kredit

39. Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır?

- A) Nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
B) Sığorta ehtiyatları, sığorta ödənişləri, sığorta tədiyyələri
C) Təkrar sığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişləri
D) Topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları
E) Sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı

40. Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- A) Sığorta növü
C) Sığorta yarım sahəsi
E) Sığorta yarım növləri
- B) Sığorta sahəsi
D) Sığorta formaları

41. Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri hansıdır?

- A) Yenidən bölgü
C) Bölgü
E) Kredit
- B) İstehsal
D) Əmtəə

42. Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır ?

- A) Ziyanın ödənilməsi üçün
C) Maliyyə dayanıqlığını təmin etmək üçün
E) İnvestisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
- B) Vegilərin ödənilməsi üçün
D) Hüquqi şəxsləri kreditləşdirmək üçün

43. Lisenziya nəyə əsas verən sənəddir?

- A) Sığorta fəaliyyətinə
C) Sığorta agentini işə götürməyə
E) Sığorta ödənişi olmağına
- B) Sığorta növünə
D) Sığortanın vergi ödənişlərinə

44. Səhmin hansı növü sabit gəlir gətirir?

- A) İmtiyazlı
C) İstənilən növü
E) Adlı
- B) Sadə
D) Adsız

45. Maliyyə bazarının tərkibinə nə aid deyil?

- A) İnnovasiya
- B) Sığorta bazarı
- C) Valyuta bazarı
- D) Qiymətli kağızlar bazarı
- E) Pul bazarı

46. Maliyyə resurslarının tərkibinə nə daxil edilmişdir?

- A) Milli gəlir və əmək haqqı
- B) Mənfəət və amortizasiya ayırmaları
- C) Mənfəət və vergilər
- D) Vergilər və amortizasiya ayırmaları
- E) Sığorta fondunun vəsaitləri və amortizasiya ayırmaları

47. Müasir valyuta sistemi nəyi nəzərdə tutur?

- A) Tənzimlənən valyuta kursundan istifadəni
- B) Beynəlxalq hesablaşmalarda qızıldan istifadəni
- C) Ölkələrin təsbit edilmiş valyuta kursunu dəstəkləməsini
- D) Milli valyuta kursunun tənzimlənməsi üçün beynəlxalq orqanın mövcudluğunu
- E) Beynəlxalq hesablaşmalarda əmtədən istifadəni

48. Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna nə aiddir?

- A) Üzən kurs
- B) Tənzimlənən
- C) Sabit kurs
- D) Təsbit edilmiş kurs
- E) Rəsmi kurs

49. Adətən milli valyutanın kursu nə vaxt artır?

- A) Tədiyyə balansı aktiv olanda
- B) Tədiyyə balansı passiv olanda
- C) Tədiyyə balansı kəsir olanda
- D) Tədiyyə balansı tarazlı olanda
- E) Tədiyyə balansı qeyri tarazlı olanda

50. Əgər valyuta daxil olmaları valyuta axınından çox olarsa tədiyyə balansı necə adlanır?

- A) Aktiv adlanır
- B) Passiv adlanır
- C) Tarazlaşdırılmış adlanır
- D) Müvazinətli adlanır
- E) Tənzimlənməyən adlanır

51. Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

- A) Valyuta bazarı
- B) Kredit bazarı
- C) Sığorta bazarı
- D) Qiymətli kağızlar bazarı
- E) Beynəlxalq əmtəə dövriyyəsi

52. Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarı ilə ən səmərəli sahəsinə nə aiddir?

- A) Qiymətli kağızlar bazarı
- B) Beynəlxalq əmtəə dövriyyəsi
- C) Kredit bazarı
- D) Valyuta bazarı
- E) Sığorta bazarı

53. Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir?

- A) Təsərrüfat bölgüsü
- B) İlkin bölgü
- C) Növbəti bölgü
- D) Sonrakı bölgü
- E) Yenidən bölgü

54. Maliyyə mexanizminin tərkibinə nə daxil edilir?

- A) Maliyyə planlaşdırılması
- B) Maliyyə nəzarəti
- C) Maliyyə taktikası
- D) Maliyyə strategiyası
- E) Maliyyə siyasəti

55. Maliyyə idarəetmənin obyektinə nə aid deyil?

- A) Bələdiyyə orqanları
- B) Müəssisələrin maliyyəsi
- C) Sığorta maliyyəsi
- D) Sığorta münasibətləri
- E) Dövlət maliyyəsi

56. Maliyyə idarəetmənin subyektinə nə aiddir?

- A) Maliyyə orqanı
- B) Müəssisələrin maliyyəsi
- C) Büdcənin xərcləri
- D) Bələdiyyə maliyyəsi
- E) Sığorta maliyyəsi

57. Maliyyə nəzarətinin metodunu göstərin?

- A) Yoxlama
- B) Sənədlərin uçotu
- C) Qeydiyyat
- D) Nəzarət
- E) Inventarlaşma

58. Maliyyə nəzarətinin növlərinə aiddir?

- A) Dövlət
- B) Cari
- C) İlkin
- D) İctimai
- E) Sənədlərin qeydiyyatı

59. Dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirən orqan hansıdır?

- A) Milli Məclis, Hesablama palatası
- B) Vergilər Nazirliyi, Maliyyə idarələri
- C) Maliyyə şöbələri, Xəzinadarlıq
- D) İqtisadi İnkişaf Nazirliyi
- E) Kommersiya bankları

60. Təsərrüfat subyektlərinin yaratdığı fond hansıdır?

- A) İstehlak fondu
- B) Təqaüd fondu
- C) Yol fondu
- D) Sosial Müdafiə fondu
- E) Rəqabət fondu

61. Müəssisə maliyyəsinin təşkili prinsiplərinə nə aiddir?

- A) Müstəqillik
- B) Rentabellik
- C) Özəl maraq
- D) Dövlət
- E) Səhmdar

62. Təkrar istehsal prosesinin maliyyə təminatına nə aiddir?

- A) Özünü maliyyələşdirməsi
- B) Büdcə maliyyələşdirməsi
- C) Sığorta fondu
- D) Kreditlər
- E) Dövlət maliyyələşdirməsi

63. Dolayı vergilərə aid olan vergini göstərin:

- A) Əlavə dəyəri vergisi
- B) Torpaq vergisi

- C) Əmlak vergisi
- E) Gəlir vergisi

D) Mənfəət vergisi

64. Dövlət büdcəsinin tənzimlənməsi metoduna nə aiddir?

- A) Sahələr arası
- C) İdarə xarici
- E) Dövlətlər arası

- B) İdarə daxili
- D) Şöbə daxili

65. Maliyyənin funksiyaları hansılardır?

- A) Nəzarət və bölgü
- C) Təkrar istehsal və sosial
- E) Stimullaşdırıcı və sabitləşdirici

- B) Tənzimləmə və beynəlxalq
- D) Sosial və sabitləşdirici

66. Maliyyə nədir?

- A) Mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlər
- B) Pul fondlarının məcmusu
- C) Dövlət pul vəsaitləridir
- D) Dövlət və müəssisələrin pul fondlarının məcmusudur
- E) Dövlət pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir

67. Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- A) Pul ,dövlət
- C) Mübadilə ,pul,
- E) Bölgü ,dövlət

- B) Qiymətli kağızlar ,pul
- D) Qiymətli kağızlar ,dövlət

68. Pul dövriyyəsinin əsas hissəsini hansı dövriyyə təşkil edir?

- A) Tədiyyə
- C) Mövsümü
- E) Avans

- B) Nağd
- D) Nağdsız

69. Nağdsız hesablama sistemlərinin sabit işlənməsini təmin etmək onların fəaliyyətini təşkil etmək ,əlaqələndirmək və nəzarət etmək haranın səlahiyyətindədir?

- A) Mərkəzi Bankın
- C) Hesablama palatası
- E) Kliring mərkəzi

- B) Maliyyə Nazirliyi
- D) Kommersiya bəkləri

70. Tədiyyə dövriyyəsi həyata hansı formada keçirilir?

- A) Nağd və nağdsız formada
- B) Yalnız nağd formada
- C) Yalnız nağdsız formada
- D) Bank tərəfindən müəyyən olunmuş formada
- E) Mərkəzi bank tərəfindən müəyyən olunmuş nağd formada

71. Pul kütləsi göstəricilərinin artım istiqamətini hansı orqan müəyyən edir?

- A) Mərkəzi Bank
- C) Maliyyə Nazirliyi

- B) Nəirlər kabineti
- D) Maliyyə Nazirliyi

E) Kommersiya bankı

72. Kredit pullar hansı funksiyaları yerinə yetirir?

A) Tədavül və tədiyyə funksiyası

B) Dəyər və yığım funksiyası

C) Yığım və tədiyyə funksiyası

D) Dünya pulu funksiyası

E) Dəyər və tədiyyə funksiyası

73. Nağd pulların dövriyyəsi hansı halda başa çatır?

A) Pullar hesablaşma – kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə

B) Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə

C) Mərkəzi bankın vasitəsi ilə

D) Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə

E) Pullar ommersiya banklardan hesablaşma – kassa mərkəzinə daxil olduqda

74. Nağdsız dövriyyə nəyi əhatə edir?

A) Əmtəə və qeyri əmtəə dövriyyəsi

B) Ancaq qeyri əmtəə dövriyyəsi

C) Maliyyə dövriyyəsi

D) Əmtəə dövriyyəsi

E) Maliyyə və əmtəə dövriyyəsi

75. Pulun növlərinin inkişaf ardıcılığını göstərin?

A) Əmtəə pul

B) Kredit pullar

C) Metal pullar

D) Metal pullar

E) Elektron pullar

76. Nağd pullar dövriyyəyə hansı yolla daxil olur?

A) Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə

B) Hesablaşma – kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə

C) Mərkəzi – Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə

D) Kreditlərin verilməsi ilə

E) Əmək haqqının verilməsi ilə

77. Bankın resurslarına nə daxildir?

A) Ehtiyat fondu

B) Kapital qoyuluşu

C) Gələcək dövrün xərcləri fondu

D) Amortizasiya fondu

E) İstehsal fondu

78. Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı – qarşıya hərəkəti baş verir?

A) Tədiyyə vasitələri

B) Yığma vasitələri

C) Dəyər ölçüsü

D) Dünya pulu

E) Tədavül vasitələri

79. Bankın idarə heyətinə kimlər daxil deyildir?

A) Müştərilər

B) Təsisçilər

C) Səhmdarlar

D) Zəruri bölmələrin rəhbərləri

E) Sədr və onun müavinləri

80. Dünya pulu funksiyasını əsasən hansı valyutalar yerinə yetirir?

- A) Sərbəst dönərli
- B) Dönərli olmayan
- C) Tədavül olunmayan
- D) Qismən dönərli
- E) Sərbəst və qismən dönərli

81. Pulun hansı funksiyası onu digər funksiyalarının reallaşmasının təminatçısıdır?

- A) Dəyər ölçüsü
- B) Dünya pulu
- C) Tədavül vasitələri
- D) Yığıma vasitələri
- E) Tədiyyə vasitələri

82. Azərbaycan Respublikasının Mərkəzi Bankının kapitalı nə hesabına formalaşır?

- A) Dövlətin vəsaitləri
- B) Fərdi şəxslərin, təşkilatların vəsaitləri
- C) Müəssisə və təşkilatların vəsaitləri
- D) Maliyyə Nazirliyinin
- E) Kommersiya banklarının fondları

83. Pul hansı dəyərin müstəqil formasıdır?

- A) Mübadilə
- B) İstehlak
- C) Maliyyə
- D) Mal
- E) Əmtəə

84. Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına hansı nəzarət daxil deyil?

- A) Cari nəzarət
- B) Müstəqil nəzarət
- C) Daxili nəzarət
- D) Bələdiyyə nəzarəti
- E) Dövlət nəzarəti

85. Maliyyə nəzarətinin metodları hansılardır?

- A) Təftiş, təhlil, tematik, yoxlama
- B) Təftiş, təhlil, sənədli nəzarət
- C) Təhlil, ilkin nəzarət, təftiş,
- D) İlkin nəzarət ,cari nəzarət,təftiş,
- E) Tematik yoxlama, təhlil, sənədli nəzarət

86.Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- A) Hesablama palatası
- B) Auditor palatası
- C) Mərkəzi palatası
- D) Dövlət palatası
- E) Mühasibat palatası

87. Maliyyə nəzarətinin formaları hansılardır?

- A) Cari, qabaqcadan, sonrakı
- B) Təhlil, qabaqcadan, sonrakı
- C) Dövlət, auditor , təsərrüfatdaxili
- D) Təftiş, yoxlama
- E) Sonrakı, təhlil, cari

88. Hesablama palatası kimə tabedir?

- A) Milli Məclisə
- B) Nazirlər kabinetinə
- C) Prezidentə
- D) İqtisadi İnkişaf Nazirliyinə
- E) Maliyyə Nazirliyinə

89. Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- A) Dəqiq maliyyə məlumatlarından
- B) Qanunvericilikdən
- C) Parlamentdən
- D) Maliyyə mexanizmindən
- E) Nəzarət orqanlarının fəaliyyətindən

90. Büdcə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətinin hansı orqan həyata keçirir?

- A) Maliyyə Nazirliyi
- B) İqtisadi İnkişaf Nazirliyi
- C) Daxili İşlər Nazirliyi və Prokurorluq
- D) Vergilər Nazirliyi
- E) Mərkəzi Bank

91. Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- A) Prezident
- B) Baş Nazir
- C) Mərkəzi Bankın sədri
- D) Vergilər Naziri
- E) Maliyyə Naziri

92. Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- A) Maliyyə Naziri
- B) Mərkəzi Bankın sədri
- C) Baş Nazir
- D) Vergi Naziri
- E) Prezident

93. Maliyyənin planlaşdırma metodları hansılardır?

- A) İqtisadi təhlil metodu, normativlər metodu, iqtisadi tarazlıq metodu
- B) İqtisadi tənzimləmə metodu, müqayisəli təhlili metodu
- C) İqtisadi tənzimləmə metodu
- D) İqtisadi tarazlıq metodu, iqtisadi tənzimləmə metodu
- E) Müqayisəli təhlili metodu

94. Maliyyə siyasətinə hansı siyasət aid edilir?

- A) Büdcə vergi siyasəti
- B) Kredit siyasəti, iqtisadi siyasət
- C) Qiymət siyasəti
- D) Pul siyasəti, gömrük siyasəti
- E) Maliyyə taktikası, gömrük siyasəti

95. Maliyyə siyasətinin tərkibinə nə aid edilmir?

- A) İqtisadi siyasət
- B) Büdcə siyasəti
- C) İnvestisiya siyasəti
- D) Fiskal siyasət
- E) Vergi siyasəti

96. Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- A) Dövlət borcu artar
- B) İxracat azalar
- C) Faiz dərəcələri artar
- D) İnfilyasiya azalar
- E) İdxalat azalar

97. Maliyyə sistemi vasitəsi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır?

- A) Maliyyə siyasəti
- B) Maliyyə mexanizmi
- C) Maliyyə taktikası
- D) Maliyyə planlaşdırması

E) Maliyyə strategiyası

98. Dövlət maliyyə sistemində nə daxil deyil?

- A) Bələdiyyə maliyyəsi
- B) Dövlət krediti
- C) Dövlət maliyyə təşkilatları
- D) Dövlət büdcəsi
- E) Büdcədən kənar fondlar

99. Mərkəzləşdirilmiş fondlar hansılardır?

- A) Dövlət büdcəsi, büdcədən kənar fondlar
- B) Dövlət müəssisələrinin fondları, büdcədən kənar fondlar
- C) Dövlət büdcəsi, dövlət müəssisələrinin büdcəsi
- D) Qeyri-kommersiya təşkilatlarının fondları, büdcədən kənar fondlar
- E) Kommersiya təşkilatlarının pul fondları

100. Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranır?

- A) Pulun
- B) Qiymətli kağızların
- C) Müəssisələrin
- D) Dövlət büdcəsinin
- E) Maliyyə münasibətlərinin

101. Subyektlərdə resursların yenidən bölgü vasitəsinə aid deyildir?

- A) Mərkəzi bank
- B) Maliyyə bazarı
- C) Büdcə
- D) Büdcədən kənar fondlar
- E) Qiymətli mexanizmi

102. Maliyyə nəyin formalaşmasında iştirak edir?

- A) Pul fondlarının
- B) Milli gəlirin
- C) Qiymətli kağızların
- D) Milli gəlirin, pul fondlarının
- E) Pul vəsaitlərinin

103. Maliyyənin meydana gəlməsinin səbəbi nədir?

- A) Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi
- B) Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi
- C) Kapitalizm cəmiyyətinin yaranması
- D) Rəqabətin mövcudluğu
- E) Monopoliyaların mövcudluğu

104. Hansı obyektlərin bölgüsü və yenidən bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- A) Milli gəlirin
- B) İstehsal fondlarının
- C) Ssuda fondlarının
- D) İstehsal və qeyri-istehsal fondlarının
- E) Əhalinin real gəlirlərinin

105. Maliyyə təkrar istehsal prosesinin hansı fazasında baş verir?

- A) Bölgü
- B) İstehlak
- C) İstehsal, bölgü
- D) İstehlak
- E) Bölgü, istehlak

106. Nağd pul dövriyyəsinin təşkili hansı təşkilata həvalə edilir?

- A) Mərkəzi banka
- B) Kommersiya banklarına
- C) Xüsusi maliyyə təşkilatlarına
- D) Bələdiyyə maliyyə xidmətinə
- E) Kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə

107. Kredit münasibətlərinin struktur elementləri hansılardır?

- A) Kreditor, borcalan və borc verilən
- B) Borc verilən dəyər və kreditin məqsədi
- C) Kreditor
- D) Kreditor və borcalan
- E) Kreditor, borcalan və kreditin məqsədi

108. Azərbaycan Respublikası Mərkəzi Bankın məqsədi nədir?

- A) Bank sistemi və hesablaşmaların stabilliyinin təmin edilməsi
- B) Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
- C) Hökumətin kreditləşdirilməsi
- D) Fiziki şəxslərə kredit vermək
- E) Valyuta nəzarəti

109. Dəyər ölçüsü funksiyasını hansı pullar yerinə yetirə bilər?

- A) Kağız pullar
- B) Kredit pullar
- C) Real pullar
- D) Nağd pullar
- E) Kredit, kağız pullar

110. Maliyyə sistemində nə aid deyil?

- A) Qanunverici orqan
- B) Bələdiyyə büdcəsi
- C) Dövlət büdcəsi
- D) Dövlət krediti
- E) Büdcədən kənar fondlar

111. Dövlət büdcəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?

- A) Milli Məclis
- B) Prezident
- C) Gömrük Komitəsi
- D) Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- E) Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

112. Büdcənin əsas yerinə yetirdiyi funksiyalar hansılardır?

- A) Bölgü və nəzarət
- B) Bölgü, stimullaşdırıcı
- C) Tənzimləyici və nəzarət
- D) Əmanət və nəzarət
- E) Stabilləşdirici

113. Büdcə tarazlığı nədir?

- A) Büdcənin gəliri və xərclərinin bərabərliyi
- B) Büdcə gəlirinin büdcə xərclərini üstələməsi
- C) Pulun dövriyyədə çox olması
- D) İnflyasiya
- E) Büdcə xərclərinin büdcə gəlirinin üstələməsi

114. Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- A) Büdcə sistemi
- B) Maliyyə sistemi
- C) Dövlət nəzarəti
- D) Sığorta sistemi
- E) Büdcə prosesi

115. Büdcə prosesi nədir?

- A) **Büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi, icrası**
B) Büdcənin baxılması və qəbulu
C) Büdcənin qəbulu, icrası və nəzarət
D) Büdcə layihəsinin baxılması və nəzarət
E) Büdcənin qəbulu və icrası

116. Dövlət büdcəsi nədir?

- A) **Dövlətin əsas maliyyə planı**
B) Xərclər smeta
C) Dövlətin maliyyə aləti
D) Dövlətin maliyyə proqramı
E) Dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası

117. Təsərrüfat daxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- A) **Müəssisənin maliyyə xidməti**
B) Sahə nazirliklərinin təftiş aparatı
C) Vergi orqanı
D) Maliyyə Nazirliyi
E) Auditor firması

118. Müəssisə maliyyəsinin funksiyaları hansılardır?

- A) **Bölüşdürücü nəzarət**
B) Sosial və tənzimləmə
C) Planlaşma, tənzimləmə
D) Planlaşma və təhlil
E) Nəzarət və istehsalat

119. Müəssisənin pul fondlarına daxil olmayan fond hansıdır?

- A) **Məşğulluq fondu**
B) Nizamnamə kapitalı
C) Amortizasiya fondu
D) Valyuta fondu
E) Ehtiyat fondu

120. Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu hansıdır?

- A) **Öz xərcini ödəmə**
B) Kreditləşmə
C) Büdcə təminatı
D) Sığortalama
E) Özünü maliyyələşdirmə

121. Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu hansıdır?

- A) **Özünü maliyyələşdirmə**
B) Kreditləşmə
C) Sığortalama
D) Öz xərcini ödəmə
E) Büdcə təminatı

122. Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- A) **Xalis mənfəət**
B) Balans mənfəəti
C) Ümumi mənfəət
D) Baza mənfəəti
E) Qalıq mənfəəti

123. Dövlət büdcəsinin icrasına carı nəzarəti hansı orqan həyata keçirir?

- A) **Maliyyə Nazirliyi, Dövlət Xəzinədarlıq Agentliyi**
B) Hesablaşma palatası
C) İqtisadi İnkişaf Nazirliyi
D) Vergilər Nazirliyi
E) Milli Məclis

124. Dövlət büdcəsinin icrasına nəzarəti hansı dövlət orqanları həyata keçirir?

- A) Hesablaşma palatası
- B) Maliyyə Nazirliyi və Auditorlar Palatası
- C) Milli Məclis və Auditorlar Palatası
- D) Auditorlar Palatası
- E) Hesablaşma palatası və Auditorlar Palatası

125. Maliyyə nəzarətinin aparılması mərhələlərinə nə aid deyil?

- A) Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- B) Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
- C) Yoxlamaya hazırlıq
- D) Yoxlama materiallarının rəsmiləşdirilməsi
- E) Yoxlamanın aparılması

126. Maliyyə nəzarətinin tərkibinə nə daxildir?

- A) Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti
- B) Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət
- C) Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti
- D) Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət
- E) Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti

127. Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- A) Pul, dövlət
- B) Mübadilə, banklar
- C) Dövlət, qiymətli kağızlar
- D) Bölgü, mübadilə
- E) İstehsal, bölgü, mübadilə

128. Maliyyə aid olan spesifik cəhət hansıdır?

- A) Dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- B) Pul vasitələrinin hərəkəti
- C) Dəyərin qarşılıqlı hərəkətidir
- D) Dəyərin pulla ifadəsinin hərəkətidir
- E) Sadəcə dəyərin hərəkətidir

129. Qeyri mərkəzləşdirilmiş pul fondları hansıdır?

- A) Amortizasiya və əmək haqqı fondu
- B) Büdcədənkenar fondlar, bələdiyyələrin büdcələri
- C) Bələdiyyələrin büdcələri, dövlət büdcəsi
- D) Dövlət büdcəsi
- E) Dövlət müəssisələrinin büdcələri, Büdcədənkenar fondlar

130. Hansı maliyyə ümumi dövlət maliyyəsinə aiddir?

- A) Dövlət krediti, büdcədənkenar dövlət pul fondu
- B) Müəssisənin maliyyəsi, büdcədənkenar dövlət pul fondu
- C) Sosial sığorta fondu, müəssisənin maliyyəsi
- D) Sığorta, dövlət müəssisənin maliyyəsi
- E) Qeyri istehsal sahələrin maliyyəsi

131. Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarı ilə ən səmərəli sahəsinə nə aiddir?

- A) Qiymətli kağızlar bazarı
- B) Kredit bazarı

- C) Valyuta bazarı
- E) Sığorta bazarı

D) Beynəlxalq əmtəə dövriyyəsi

132. Müəssisənin maliyyəsinin təşkili prinsiplərini nə aiddir?

- A) Müstəqillik
- C) Dövlət
- E) Rentabellik

- B) Səhmdar
- D) Özəl maraq

133. Büdcə ssudası nədir?

A) Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir

- B) Dövlət büdcəsindən yerli büdcələr gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- C) Borc faizidir
- D) İnvestisiya vəsaitidir
- E) Kreditor

134. Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- A) Müqayisə və qruplaşma
 - C) Qruplaşdırma və təhlil
 - E) Nəzarət və təhlil
- B) Balanslaşdırma və qruplaşdırma
 - D) Balanslaşdırma və təhlil

135. Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidirlər?

- A) Əmlak
 - C) Vergi
 - E) Kredit
- B) Borc
 - D) Sığorta və qeyri sığorta

136. İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir?

- A) Yığım, risk, qabaqlayıcı tədbirlər
 - C) Yığım, kredit, sosial
 - E) Kredit, əmtəə, risk
- B) Yığım, kredit, əmtəə
 - D) Kredit, qabaqlayıcı tədbirlər, sosial

137. Aşağıda sadalanan hansı sığorta növləri icbari sığortaya aiddir?

- A) Hava nəqliyyatı, sənişinlərin sığortası, hərbiçilərin sığortası
- B) Həyat sığortası, tikililərin sığortası
- C) Həyat sığortası, hərbiçilərin sığortası
- D) Həyat sığortası, əmlak sığortası
- E) Tikililərin sığortası, hərbiçilərin sığortası

138. Maliyyənin funksiyaları hansılardır?

- A) Nəzarət, bölgü
 - C) Təkrar istehsal, sosial sabitləşdirici
 - E) Təkrar istehsal, bölgü
- B) Tənzimləmə, bölgü
 - D) Sosial sabitləşdirici, nəzarət

139. Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- A) Ümumi daxili məhsulun dəyərinin
 - C) Əhalinin gəlirinin
 - E) Kredit fondlarının
- B) İstehsal fondlarının
 - D) İstehsal və qeyri istehsal fondlarının

140. Maliyyə sisteminə nə aid deyil?

- A) Qanunverici orqan
 - C) Bələdiyyə büdcəsi
 - E) Dövlət büdcəsi
- B) Büdcədənkenar fondlar
 - D) Dövlət krediti

141. Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- A) Gəlirlərin və xərclərin bir – birinə uyğun olması
- B) Xərclərin qənaətsiz istifadəsi
- C) Büdcə kəsiri
- D) Xərclərin toplanan vergilərdən çox olması
- E) Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi

142. Dövlət büdcəsi nədir?

- A) Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən əsas maliyyə planı
- B) Dövlətin maliyyə proqramı
- C) Xərclər smetası
- D) Dövlətin maliyyə aləti
- E) Dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası

143. Aşağıdakılardan hansı dövlət büdcəsinin əsas gəlirinə aid deyil?

- A) Fiziki şəxslərin torpaq vergisi
- B) Torpağın və qeyri maddi aktivlərin satışdan daxil olmalar
- C) Əsas vəsaitlərin özəlləşdirilməsi
- D) Dövlətin maddi ehtiyaclarının satışdan daxil olmalar
- E) Torpağın satışından daxilolmalar

144. Dövlət büdcəsinin gəlirinə nə aiddir?

- A) Fiziki şəxslərin gəlir vergisi
- B) Fiziki şəxslərin torpaq vergisi
- C) Fiziki şəxslərin əmlak vergisi
- D) Əmək vergisi, torpaq vergisi
- E) Bələdiyyə müəssisələrinin mənfəət vergisi

145. Dövlət xəzinədarlıq sistemi dedikdə nə başa düşülür?

- A) Dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır
- B) Ayrı –ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür
- C) Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
- D) Ayrı- ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
- E) Ayrı – ayrı forma və metodların məcmusu başa düşülür

146. Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- A) Maliyyə Nazirliyinin
- B) Prezident aparatının
- C) Mərkəzi bankın
- D) Hökumətin
- E) Parlamentin

147. Maliyyə formalaşdırılmasında iştirak edir?

- A) Pul fondlarının
- B) Qiymətli kağızların
- C) Milli gəlirlərin
- D) Pul vəsaitlərinin
- E) Qiymətli kağızların, milli gəlirin

148. Maliyyənin nəzarəti funksiyasına hansı əlamət aiddir?

- A) müəyyən olunmuş çatışmamazlıqlarını aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi
- B) Vergilər sistemi vasitəsi ilə iqtisadiyyatın tənzimlənməsini həyata keçirmək
- C) Təhsil və mədəniyyət idarələrinin fəaliyyətini maliyyələşdirilməsi
- D) İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək

E) milli gəlirin bir hissəsinin ayrı –ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək.

149. Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- A) Məcmusu daxili məhsulun dəyəri
- B) Kredit fondları
- C) İstehsal və qeyri –istehsal fondları
- D) Əhalinin gəlirləri
- E) İstehsal fondları

150. Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyil?

- A) Ticarət müəssisəsi
- B) Kommersiya bankları
- C) İnvestisiya bankları
- D) Kredit birlikləri
- E) Maliyyə təşkilatları

151. Maliyyə sisteminin əsasını nə təşkil edir ?

- A) Qeyri -mərkəzləşmiş maliyyə
- B) Mərkəzləşdirilmiş maliyyə
- C) Təşkilatların maliyyəsi
- D) İctimai maliyyə
- E) Dövlət maliyyəsi

152. Maliyyənin idarə edilməsi hansı mərhələdən ibarətdir?

- A) Hazırlıq və birbaşa fəaliyyət mərhələsi
- B) Texniki və obyektiv fəaliyyət mərhələsi
- C) Struktur və subyektiv fəaliyyət mərhələsi
- D) Obyektiv və texnoloji fəaliyyət mərhələsi
- E) İqtisadi və ictimai fəaliyyət mərhələsi

153. Bunlardan hansı struktur üzrə nəzarəti forması deyil?

- A) Daxili, xarici, qarışıq
- B) Cari, daxili, ilkin
- C) Təsadüf, qarışıq, perspektiv
- D) İlkin, siyasi, xarici
- E) Qarışıq, iqtisadi, sonrakı

154. Maliyyə münasibətlərinin hansı sistemə ayırılır?

- A) Təşkilatların maliyyəsi, ictimai maliyyə, ev təsərrüfatı maliyyəsi
- B) Bələdiyyə maliyyəsi, kreditmaliyyəsi, ictimai maliyyə
- C) Mərkəzləşdirilmiş maliyyə, təşkilatların maliyyəsi, büdcə maliyyəsi
- D) Ev təsərrüfatı maliyyəsi, sahə maliyyəsi, dövlət maliyyəsi
- E) İctimai maliyyə, bölgü maliyyəsi, iqtisadi maliyyə

155. Təkrar istehsal neçə mərhələdən ibarətdir?

- A) İstehsal, bölgü, mübadilə, istehlak
- B) İstehsal, nəzarət, tədavül, mübadilə
- C) Tədliyyə, istehlak, gəlir mənfəət
- D) Yığım, bölgü, dəyər, mənfəət
- E) İstehsal, maya-dəyəri, gəlir, mübadilə

156. İdarəetmə funksiyasının növləri hansılardır?

- A) Planlaşdırma, təşkil, nəzarət, həvəsləndirmə
- B) Təşkilatı, bölgü, planlı, elmi
- C) Həvəsləndirmə, stimullaşdırma, nəzarət
- D) Nəzarət, stimullaşdırma, iqtisadi, ictimai
- E) Bölgü, planlaşdırma, elmi

157. Maliyyə nəzarətinin funksiyaları hansılardır?

- A) Məlumatlandırma, operativlik, müdafiə, qabaqcadan
- B) Dövlət büdcəsi, gəlirlər, büdcə kəsiri, operativlik
- C) Bank nəzarəti, məlumatlandırma, büdcə kəsiri
- D) Maliyyə sistemi, pul sistemi, xərclər
- E) Planlaşdırma, müdafiə, büdcə kəsiri

158. Dövlət büdcəsinin başlıca məqsədi nədən ibarətdir?

- A) İqtisadiyyatı inkişaf etdirmək və sosial vəzifələri həll etmək
- B) Daxili məhsulu və milli gəliri tənzimləmək.
- C) Maliyyə -kredit mexanizminin inkişaf etdirmək,iqtisadiyyatın ayrı-ayrı sahələrinin tənzimlənməsi.
- D) Pul vəsaiti fondunun yaradılması, sosial məsələləri həll etmək
- E) Milli gəlirin bölgüsü və yenidən bölgüsünün tənzimlənməsiə

159. Dövlət büdcəsi əsas məzmununu harda tapır?

- A) Funksiyasında
- B) Növündə
- C) Proqramında
- D) Planlaşdırma
- E) Bölgü

160. Sosial -iqtisadi xərclər hansı qruplara ayrılır?

- A) Sosial xərclər,iqtisadi ehtiyaclara yönəldilən xərclər
- B) İqtisadi xərclər,sosial -məişət problemlərinə yönəldilən xərclər
- C) Dövlət xərcləri, siyasi məsələlərə yönəldilən xərclər.
- D) Pensiyaların ödənilməsinə yönəldilən xərclər
- E) Kredit üzrə borcların ödənilməsinə yönəldilən xərclər

161. Dövlət büdcəsi xərcləri nəyə əsasən müəyyən edilən xərclərdir?

- A) Büdcə təsnifatına əsasən müəyyən edilən xərclərdir?
- B) Cari xərclər üzrə müəyyən edilir?
- C) Ödəniş xərcləri üzrə müəyyən edilir?
- D) Subsiyalar üzrə çəkilən xərclər
- E) Cari köçürmələr üzrə xərclər.

162. Sosial xərclərə nələr daxildir?

- A) Pensiyaların ödənilməsi,yerli büdcələrə subsidiyaların verilməsi
- B) İqtisadi ehtiyacların ödənilməsi
- C) Faizlərə xidmət xərcləri
- D) Cari xərclərin ödənilməsi.
- E) Əsaslı xərclərin ödənilməsi

163. Dövlət krediti necə verilir?

- A) Dövlət tərəfindən
- B) Müəssisə tərəfindən
- C) Təşkilat tərəfindən
- D) Bələdiyyə tərəfindən
- E) İdarə tərəfindən

164. Dövlət kreditin mənbəyi nədir?

- A) İstiqrazlar
- B) Pul – mal lotoreyası
- C) Pul vəsaiti
- D) Çek
- E) Maliyyə xərcləri

165. Dövlət kreditinin hansı məqsəd üçün istifadə etmək olar?

- A) İqtisadiyyatın tənzimlənməsini
- B) Borcların verilməsindən
- C) Pensiyaların ödənilməsindən
- D) Kapital ixracının formalaşmasında
- E) Gəlir və xərclərin ödənilməsi

166. Sığorta hansı formada həyata keçirilir?

- A) Könüllü və icbari formada
- B) Müstəqil və ümumi formada

C) Təklif və tələbat formasında
D) Pul vəsaiti formasında

D) İcbari və ümumi formada

167. Sığortanın şərtləri nəyə əsasən müəyyən olunur?

A) Sığorta müqaviləsinə əsasən
C) Sığorta qaydalarına əsasən
E) Sığorta bazarına əsasən

B) Sığorta qanununa əsasən
D) Sığorta xidmətinə əsasən

168. Respublikamızda büdcə kəsirinin maliyyələşdirilməsi mənbəyi kimi nədən istifadə etmək olar?

A) Qısamüddətli xəzinə vekselindən
C) Çeklərdən
E) Gəlir və xərclərdən

B) Uzunmüddətli istiqrazlardan
D) Kreditdən

169. Debitor kimlərə deyilir?

A) Kredit götürən və aldığı borcu qaytarmalı olan tərəf.
B) Kredit münasibətlərinin tənzimləyən
C) Şəxsi vəsaitləri verən tərəf
D) Alqı-satqını aparan tərəf
E) Əmtəə mübadiləsi bazası yaradan tərəf

170. Təsərrüfatlararası kredit necə həyata keçirilir?

A) Pul şəklində
C) Faiz şəklində
E) Şek şəklində

B) Borc şəklində
D) Sığorta şəklində

171. Banklararası kredit dedikdə nə başa düşülür?

A) Bankların bir-birinə verdikləri kredit
C) Bankların qoyduqları faiz
E) Vaxtı keçmiş kreditlərin ödənilməsi.

B) Bankların öhdəlikləri
D) Kreditlərin vaxtında ödənilməsi

172. Kommersiya kreditində alıcı və satıcı arasındakı əsas rol nədən ibarətdir?

A) Veksellər
C) İstiqrazlar
E) Kreditlər

B) Çeklər
D) Faizlə

173. Kreditor kimlərə deyilir?

A) Borc verən tərəfdi
C) Pul verən tərəfdi
E) İstiqraz verən tərəfdi.

B) Vaiz verən tərəfdi
D) Xərcləri ödəyən tərəfdi

174. İkiqilləli bank sistemində banklar arasındakı münasibətlər hansı müstəvidə formalaşır?

A) Horizantal və vertikal
C) Birtərəfli
E) Hər istiqamətdə

B) Daxili və xarici
D) Aşağı və yuxarı

175. Bütün kredit sisteminin əsasını nə təşkil edir?

A) Bank sistemi
C) İdarəetmə sistemi
E) Emissiya sistemi

B) Maliyyə sistemi
D) Pul sistemi

176. Hesablama vasitələrinə nə aiddir?

A) Çek,veksel,bank trottası,köçürmə

C) Avans ödəmə,açıq hesablar

E) kredit,çek,faiz

B) İsyqraz,kredit,veksel

D) İnkasso,köçürmə, akkreditiv

177. Beynəlxalq hesablamalar necə həyata keçirilir?

A) Nağdsız qaydada

C) Çeklər vasitəsi ilə

E) Pul köçürmələri ilə

B) Nağd qaydada

D) Kreit təşkilatları ilə

178. Ödəmə üsullarına nələr daxildir?

A) Avans ödəməsi,akkreditiv,inkasso,açıq hesablar

C) Veksel vasitəsilə ödəmə

E) Nağd və çek ödəmə

B) Faiz ödəməsi,bank ödəməsi

D) Nağd və inkasso ödəmə

179.Maliyyə vəsitlərinin həcmi nədən asılıdır?

A) İstehsalın inkişafından,maddi istehsal sahəsindən,əmək məhsuldarlığından

B) Maya dəyərindən,istehsal vasitəsindən,izafi dəyərindən

C) Qeyri -maddi istehsal sahəsindən,mənfəətdən

D) Əmək məhsuldarlığından,əmək ehtiyatlarından,istehsaldan

E) Mənfəətdən,izafi dəyərdən,valyutadan

180. İlk kağız pullar nə zaman və harada dövriyyəyə buraxılmışdır?

A) XII əsrdə Çində

C) XI əsrdə İspaniyada

E) XIII əsrdə Almaniyada

B) X əsrdə İtaliyada

D) IX əsrdə Rusiyada

181. Qızıl standartı hansı formada olur?

A) Qızıl pul, qızıl külçə,qızıl deviz

C) Qızıl pul,qızıl pul dövriyyəsi

E) Qızıl deviz,qızıl pul dövriyyəsi,qızıl külçə formasında

B) Qızıl formasında

D) Qarışıq formada,qızıl külçə

182. Maliyyə bölgü kateqoriyası kimi ən çox harada iştirak edir

A) Milli məhsulun bölgüsündə

C) Pul vəsaitinin bölgüsündə

E) İzafi dəyərin bölgüsündə

B) Maya dəyəri bölgüsündə

D) Milli gəlirin bölgüsündə

183.Pul hansı formada meydana gəlmişdir?

A) Kortəbi

C) Bir qisim

E) Sürətli

B) Kütləvi

D) Çox hissəsi

184. Maliyyə anlayışı hansı formada öz ifadəsini tapır?

A) Pul formasında

C) İstehlak dəyəri formasında

E) Gəlir formasında

B) Dəyər formasında

D) Qızıl formasında

185. Maliyyə planlaşdırılmasının rolu nədən ibarətdir?

A) Risklərin idarəedilməsi planı,təqaüd strategiyası,əmlak planı

B) Milli məhsulun bölgüsü,elmi cəhətdən əsaslandırılması

C) Gəlirlərin büdcəyə köçürülməsi,amortizasiya ayırmaları

D) Məhsulun yenidən bölgüsü,müşahidə planının hazırlanması

E) Əmlak planı,gəlirlərin büdcəyə köçürülməsi.

186. Defisit nə deməkdir?

- A) Xərclər gəlirləri üstəliyərsə
- C) Pul fondu yaranarsa
- E) Borc kapitalı artarsa

- B) Mənfəə artarsa
- D) Əmtəə formasında borc verilsə

187. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrin yerinə yetirilməsi nəyin vasitəsi ilə müəyyənləşir?

- A) Dövlət büdcəsi vasitəsi ilə
- C) Dövlət planı vasitəsi ilə
- E) Dövlət borcları vasitəsi ilə

- B) Dövlət krediti vasitəsi ilə
- D) Maliyyə nəzarəti vasitəsi ilə

188. Prosifit nə deməkdir?

- A) Büdcə gəlirləri xərcləri üstələyərsə
- C) Dövlət kredit xərcləri üstələyərsə
- E) Dövlət borcları gəlirləri üstələyərsə

- B) Büdcə xərcləri gəlirləri üstələyərsə
- D) Dövlət borcları xərcləri üstələyərsə

189. Monometalizim nə deməkdir?

- A) Tək mədən sistemidir
- C) Pul vəsaiti sistemi
- E) İqtisadi sistem

- B) Maliyyə orqanı
- D) Əmtəə istehsalı

190. Maliyyə planı nədir?

- A) Cari gələcək maliyyə səviyyəsinin hər tərəfli qiymətləndirilməsidir
- B) Perspektiv gələcək maliyyə vəziyyətinin hər tərəfli qiymətləndirilməsidir
- C) Aktivlərin gələcək maliyyə vəziyyətinin hər tərəfli qiymətləndirilməsidir
- D) Xərclərin maliyyə vəziyyətinin hər tərəfli qiymətləndirilməsidir
- E) Kredit xərclərinin maliyyə vəziyyətinin hər tərəfli qiymətləndirilməsidir

191. Müəssisənin özünü maliyyələşdirilmə mənbələri hansı ödəmələr hesabına təşkil olunur?

- A) Amortizasiya ayrılmaları, gəlirlərin büdcəyə köçürülməsi, təmir fonduna ayrılmalar
- B) Büdcəyə ayrılmalar, xərclərin müəyyən edilməsi və ödənilməsi
- C) Borcların təmin edilməsi mənbələri
- D) Dövlət banklarına ayrılmalar
- E) Dövlət hesabına ayrılmalar, amortizasiya ayrılmalar.

192. Müəssisənin maliyyə idarəetmə sahəsində vacib vəzifə nədir?

- A) Büdcənin tərtib edilməsi, hər tərəfli maliyyə planının formalaşması
- B) Maliyyə istiqamətinin müəyyən edilməsi.
- C) Büdcənin tərtib edilməsi, maliyyə kreditinin formalaşması
- D) Maliyyə planının tərtib edilməsi, büdcə ödəmələri
- E) Maliyyə kreditinin formalaşması

193. Maliyyə və iqtisadi kateqoriya kimi hansı münasibətləri əks etdirir?

- A) Dövlət sahibkarlar, dövlət və cəmiyyət arasında pul münasibətlərini
- B) Dövlətlə biznesmenlər, təşkilat və əhali arasındakı münasibəti.
- C) Bank və əhali arasındakı münasibətləri
- D) Sahibkarlar və idarələr arasındakı münasibətləri
- E) İdarəetmə və büdcə münasibətlərini

194. İdarəetmə maliyyəsi necə bir üsuldur?

- A) Qərarların qəbul edilməsi və həyata keçirilməsi üsulu
- B) Dövlət büdcəsinin qəbul edilməsi üsulu

- C) İdarəetmə funksiyalarının həyata keçirilməsi
- D) İdarə sisteminin struktur dəyişikliyi
- E) Bank qərarlarının qəbul edilməsi və həyata keçirilməsi.

195. Hır bir sahibkarın və biznesminin başlıca vəzifəsi nədən ibarətdir?

- A) İşin daha mənfəətli olmasına nail olmaq
- B) Heç bir itkiyə yol verməmək
- C) Resurslardan səmərəli istifadə etmək
- D) Büdcənin müəyyən edilməsi.
- E) Qeyri- mərkəzləşdirilmiş maliyyənin təşkili .

196. Dövlət maliyyəsinin strukturu necə müəyyənləşdirilir?

- A) Dövlət büdcəsi, büdcədən kənar fondlar , dövlət krediti müəyyənləşdirir.
- B) Büdcədən kənar təşkilatlar, pul vəsaiti müəyyənləşdirir.
- C) Bank vəsaiti, kredit, büdcə xərcləri müəyyənləşdirir.
- D) Büdcə xərcləri, büdcədən kənar fondlar müəyyənləşdirir.
- E) Yerli büdcə, kredit, pul vəsaiti müəyyənləşdirir.

197. Bank krediti dedikdə nə başa düşülür?

- A) Bank kreditləri xüsusi kreditlər vasitəsilə verilən borcudur
- B) Ayrı -ayrı sahələrin, formaların kreditləşməsi üçün verilən borcudur.
- C) Ölkədə iqtisadi artımın və məşğulluğun tənzimlənməsidir.
- D) Əsas məqsəd borc kapitalına təsir göstərməkdir
- E) Əsas vəsaitlərə təsir göstərməkdir.

198. Maliyyə nəyə əsasən idarə olunur və tənzimlənir?

- A) Qanunvericiliyə əsasən
- B) Məhkəməyə əsasən
- C) Xüsusi idarələrə əsasən
- D) Dövlət əsasən
- E) Vergilərə əsasən

199. Pul vəsaiti ilə həyata keçirilən mübadilə nədir?

- A) Əmtəə tədavülü
- B) Ticarət sahəsi
- C) Əmtəə təsərrüfatı
- D) Sahibkarlıq fəaliyyəti
- E) İctimai təkrara istehsal

200. Ev təsərrüfatının bütün gəlirləri və xərclərini nə təşkil edir?

- A) Ailə büdcəsi
- B) Əmtəə axını
- C) Pul axını
- D) Resurslar axını
- E) Əmtəə və xidmətlərin dövranı

201. Kommersiya bankı nədir?

- A) Fiziki və hüquqi şəxslərin kreditorudur
- B) Dövlətin xəzinədarıdır
- B) Dövlətin kredit siyasətini həyata keçirir
- D) Regional kassa hesablaşma mərkəzidir.
- E) Dövlətin pul vəsaitini idarə edir.

202. Maliyyə sistemi necə qruplaşdırılır?

- A) Dövlət maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi, əhali maliyyəsi
- B) Kommersiya maliyyəsi, idarə maliyyəsi, təşkilatların maliyyəsi
- C) Bank maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi
- D) Əhali maliyyəsi, büdcə maliyyəsi, müəssisə maliyyəsi
- E) Dövlət maliyyəsi, bank maliyyəsi, kommersiya maliyyəsi.

203. Maliyyənin bölüşdürücü funksiyası hansı vəzifəni yerinə yetirir?

- A) Ümumi daxili məhsulun, milli gəlirin bölgüsü və yenidən bölgüsüdür.
- B) İzafe dəyərin bölgüsü və yenidən bölgüsü
- C) Maya dəyərin bölgüsü və yenidən bölgüsü
- D) Ümumi daxili məhsulun bölgüsü, maya dəyərin bölgüsü və yenidən bölgüsü
- E) Büdcə gəlirlərinin bölgüsü və yenidən bölgüsü.

204. Valyuta tənzimi necə həyata keçirilir?

- A) Mərkəzi bank tərəfindən
- B) Kommersiya bank tərəfindən
- C) Xarici valyuta tərəfindən
- D) Dövlət tərəfindən
- E) Valyuta nəzarəti tərəfindən

205. Verilən vergi növlərindən hansı cari vergilərin tərkibinə daxildir?

- A) Cari vergilərin tərkibinə mənfəət vergisi daxildir.
- B) Cari vergilərin tərkibinə əlavə dəyər vergisi daxildir
- C) Cari vergilərin tərkibinə aksizlər daxildir.
- D) Cari vergilərin tərkibinə dəyər vergisi daxildir
- E) Cari vergilərin tərkibinə əlavə dolay vergilər daxildir.

206. Ölkənin pul sisteminin tərkib hissəsi nədir?

- A) Milli valyuta sistemi
- B) Beynəlxalq valyuta sistemi
- C) Maliyyə sistemi
- D) Kredit sistemi
- E) Mərkəzi bank sistemi

207. Beynəlxalq kreditdən nə vaxt istifadə olunur?

- A) Beynəlxalq iqtisadi münasibətlərdə
- B) Beynəlxalq valyuta fondunda
- C) Maliyyə -kredit münasibətlərində
- D) Milli valyuta fondunda
- E) Beynəlxalq valyuta sistemində

208. Ssuda kapitalının əsas finans mənbəyini nə təşkil edir?

- A) Dövlətin kapitalı
- B) Dövlətin maliyyəsi
- C) Maliyyə kredit sistemi
- D) Valyuta sistemi
- E) Kredit sistemi

209. Asiya inkişaf bankı beynəlxalq maliyyə təşkilatı olub, neçənci ildə yaranmışdır?

- A) 1966- cı ildə
- B) 1965 -ci ildə
- C) 1963 -cü ildə
- D) 1964- cü ildə
- E) 1961 ci ildə

210. Avropa investisiyası Bankı nə zaman və necə qurulmuşdur?

- A) 1958 -ci ildə Roma anlaşması ilə
- B) 1950 -ci ildə müqavilə bağlanaraq
- C) 1952 – ci ildə iki tərəfli anlaşma ilə
- D) 1956 -cı ildə razılaşma nəticəsində
- E) 1955 -ci ildə BMT -nin razılığı ilə

211. Ödənilən gəlirlərin xarakterinə görə dövlət istiqrazları hansıdır?

- A) Uduşlu, faizli və əmtəəli
- B) Uduşlu, faizli
- C) Əmtəəli , uduşlu və tədavülü olmayan
- D) Faizli, pullu və tədavüllü
- E) Uduşlu, dəyər ölçülü

212. Bank kreditləri ssuda faizi necə ödənilir?

- A) **Kreditorla borcalanın rəqlaşması əsasında istənilən üsulla**
- B) Ssudalar ödənilən anda
- C) Borcalanın bərabər ödənişləri ilə
- D) Bankın vüerdiyi ssudalardan faizləri tutması yolu ilə
- E) Kreditor borclarının ödənilməsi ilə

213. Bank krediti üzrə gəlir nə şəkildə daxil olur?

- A) **Borc faizi**
- B) Faktor faizi
- C) Bank faizi
- D) Əmtəənin dəyərində üstəlik
- E) Nəticə faizi

214. Bank kreditində sövdələşmə obyektini kimi nə şıxış edir?

- A) **Pul vəsaiti**
- B) İstehsal vəsaitləri
- C) Qiymətli metallar
- D) Əmtəə-material dəyərləri
- E) Əmtəə -pul vəsaitləri

215. Hansı kredit formasında faiz əmtəənin qiymətinə daxil olur?

- A) **Kommersiya krediti**
- B) Bank krediti
- C) Vətəndaş krediti
- D) Dövlət krediti
- E) Beynəlxalq krediti

216. Hansı bank kreditində borcalan sifətində şıxış edir?

- A) **Hüquqi və fiziki şəxslər**
- B) Ancaq hüquqi şəxslər
- C) Ancaq dövləti təmsil edən orqanlar
- D) Ancaq fiziki şəxslər
- E) Ancaq borc alan şəxslər

217. Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır?

- A) **Bank krediti**
- B) Kommersiya krediti
- C) Vətəndaş krediti
- D) Pul krediti
- E) Dövlət krediti

218. Kommersiya kreditinin subyektləri kimi çıxış edə bilərlər?

- A) **Təsərrüfat subyektləri**
- B) Kommersiya bankları
- C) Fiziki şəxslər
- D) Hüquqi və fiziki şəxslər
- E) Ticarət təşkilatları

219. Maliyyə sisteminin vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır?

- A) **Maliyyə siyasəti**
- B) Maliyyə mexanizmi
- C) Maliyyə strategiyası
- D) Maliyyə taktikası
- E) Maliyyə planlaşdırılması

220. Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- A) **Müəssisə maliyyəsi**
- B) Sığorta fondu
- C) Dövlət krediti
- D) Büdcədən kənar fondlar
- E) Dövlət fondları

221. Hansı dövlət maliyyə sistemində aid deyildir?

- A) **Kommersiya bankları**
- B) Dövlət və yeni büdcələr
- C) Dövlət krediti
- D) Büdcədən kənar fondlar
- E) Bələdiyyələrin maliyyəsi

222. Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə hansıdır?

- A) Kommersiya fəaliyyəti göstərən müəssisənin maliyyəsi
- B) Dövlət büdcəsi
- C) Sığorta
- D) Dövlət krediti
- E) Vergi siyasəti

223. Mərkəzləşdirilmiş fondlar hansılardır?

- A) Dövlət büdcəsi, büdcədənkenar fondlar
- B) Dövlət müəssisəsinin fondları, büdcədənkenar fondlar
- C) Qeyri kommersiya təşkilatlarının fonları, büdcədənkenar fondlar
- D) Dövlət büdcəsi, dövlət müəssisəsinin büdcələri.
- E) Kommersiya təşkilatlarının pul fondları

224. Dövlət büdcəsinin icrasına carı nəzarəti hansı orqan həyata keçirir?

- A) Maliyyə Nazirliyi
- B) İqtisadi İnkişaf Nazirliyi
- C) Vergilər Nazirliyi
- D) Hesablama palatası
- E) Milli Məclis

225. Maliyyə nəzarətinin növlərinə aid deyildir?

- A) Cari nəzarət
- B) Dövlət maliyyə nəzarəti
- C) İctimai nəzarət
- D) Fərdi nəzarət
- E) Bələdiyyə nəzarəti

226. Aparılma yerinə görə maliyyə nəzarəti necə fərqləndirilir?

- A) Səyyar nəzarət, kameral nəzarət
- B) Kameral nəzarət, sənədli nəzarət
- C) Səyar nəzarət, sənədli nəzarət
- D) Sənədli nəzarət, ilkin nəzarət
- E) Kameral nəzarət, ilkin nəzarət

227. Verilənlərdən maliyyə nəzarəti sisteminin elementi deyildir?

- A) Texniki və texnoloji nəzarət
- B) Nəzarətin subyekti və obyektı
- C) Nəzarətin prinsipləri və metodları
- D) Nəzarətin texnikası və texnologiyası
- E) Nəzarətin predmeti.

228. Maliyyə nəzarətinin metodları hansılardır?

- A) Təftiş, təhlil, tematik yoxlama
- B) İlkin nəzarət, cari nəzarət, təftiş
- C) Təftiş, təhlil, sənədli nəzarət
- D) Tematik yoxlama, sənədli nəzarət, təhlil
- E) Təhlil, ilkin nəzarət, təftiş

229. Maliyyə nəzarət funksiyasını obyektivliyi nədən asılıdır?

- A) Dəqiq maliyyə məlumatlarından
- B) Nəzarət orqanlarının fəaliyyətindən
- C) Qanunvericilikdən
- D) Parlamentdən
- E) Maliyyə mexanizmdən

230. İqtisadiyyatın hansı modelindən pul sistemi necə idarə edilir?

- A) İdarəetmənin iqtisadi metodları ilə
- B) İnzibati idarəçilik metodları ilə
- C) Kortəbi qaydada
- D) Qeyri mərkəzləşdirilmiş qaydada
- E) Mərkəzləşdirilmiş qaydada

231. Azərbaycan Respublikasında bank fəaliyyəti ilə məşğul olmaqdan ötrü nə tələb olunur?

- A) Mərkəzi Bankın lisenziyası
- B) Müvəqqəti sərbəst vəsaitlər
- C) Maliyyə Nazirliyinin lisenziyası
- D) Milli Məclisin icazəsi
- E) Milli bank şurasının icazəsi

232. Xarici valyutanın alqısı yaxud satışı keçirməklə mərkəzi bank hansı siyasətini aparır?

- A) **Deviz**
- B) Diskont
- C) Fond
- D) Mühafizəkar
- E) Müştərək

233. Bank sisteminin strukturunun nə müəyyən edir?

- A) **Konkret ictimai iqtisadi şərtlər**
- B) Mərkəzi bankın sədri
- C) Ölkə prezidenti
- D) Kredit təşkilatlarının sayı
- E) Dövlət vəsaitləri

234. Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- A) **Pulun**
- B) Dövlət büdcəsinin
- C) Qiymətli kağızların
- D) Maliyyə münasibətlərinin
- E) Müəssisələrin

235. Maliyyə təkrar istehsal prosesinin hansı fazasında baş verir?

- A) **Bölgü**
- B) İstehsal, bölgü
- C) Bölgü, istehlak
- D) İstehlak
- E) Mübadilə, bölgü

236. Dünya təcrübəsində pulun tədiyyə vasitəsi kimi istifadə olunması sferası necədir?

- A) **Genişlənir**
- B) Daralır
- C) Çox məhduddur
- D) Sabit qalır
- E) Azalır

237. Əhalinin pul yığımları hansı münasibətlərinin inkişafının nəticəsidir?

- A) **Kredit**
- B) Faktoring
- C) İcarə
- D) Bank
- E) Vergi

238. Hal-hazırda dünya pulu funksiyasını əsasən hansı valyutalar yerinə yetirir?

- A) **Sərbəst dönerli**
- B) Dəyəri olmayan
- C) Dönerli olmayan
- D) Qismən dönerli
- E) Tədavül olmayan

239. Yığım vasitəsi funksiyasını hansı pullar yerinə yetirir ?

- A) **Yalnız real pullar**
- B) Nağd pullar
- C) İdeal pullar
- D) İdeal və real pullar
- E) Yalnız nağdsız pullar

240. Pulun hansı funksiyası onun digər funksiyalarının reslaşmasının təminatçısıdır?

- A) **Dəyər ölçüsü**
- B) Dünya pulu
- C) Tədiyyə vasitəsi
- D) Tədavül vasitəsi
- E) Yığım vasitəsi

241. Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir?

- A) **Bütün**
- B) Ancaq mənəvi
- C) Məhdud saydakı
- D) Ancaq maddi
- E) Maddi və mənəvi

242. Dəyər ölçüsü funksiyasını hansı pullar yerinə yetirir?

- A) **Yalnız tam dəyərli**
- B) Yalnız natamam dəyərli

C) Tam natamam dəyərli
E) Metal pullar

D) Kağız və kredit

243. Verilənlərdən hansı maliyyənin idarəetmə obyektlərinə aid deyil?

A) Müəssisə maliyyə

B) Müəssisələrin maliyyə xidməti

C) Sığorta orqanı

D) Vergi müfəttişliyi

E) Maliyyə orqanı

244. Azərbaycan Respublikasının buraxdığı şəkədən hansı ərazilərdə dövr edə bilər?

A) Yalnız ölkə ərazisində

B) MDB dövlətində

C) Rusiya və Belarusiyada

D) Keçmiş SSRİ Respublikasında

E) Xarici dövlətlərdə

245. Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

A) Dövlət borcu artır

B) İnflyasiya azalar

C) Faiz dərəcələri artır

D) İxracat azalar

E) İdxalat azalar

246. Kommersiya bankı hansı funksiyaları yerinə yetirir?

A) Kredit vasitəçisi

B) Hökumətin kassiri

C) Dəyər ölçüsünü

D) Bank nəzarəti orqanı

E) Son instansiya kreditörü

247. Pul kütləvi göstəricilərinin artım istiqamətini müəyyən edir?

A) Mərkəzi Bank

B) Maliyyə Nazirliyi

C) Milli Məclis

D) Nazirlər Kabineti.

E) Maliyyə orqanları

248. Milli valyutanın məzənnəsi adətən tədiyə balansının hansı vəziyyətində artır?

A) Aktiv olduqda

B) Passiv olduqda

C) Zəiflədikdə

D) Balanslaşdırıldıqda

E) Kəsirli olduqda

249. Dünyada ilk valyuta sistemi hansı standartların əsasında meydana gəlmişdir?

A) Qızıl, pul

B) Qızıl deviz

C) Pul

D) Qızıl külçə

E) Gümüş

250. Pulun neçə funksiyası var?

A) Beş

B) Səkkiz

C) İki

D) Dörd

E) Üç

